

Ədəbiyyatda tarixləşən şür milli sərvətdir



Yanварın 26-da Yaziçilar Birliyinin Nato-van klubunda yazıçı-publisist Yunus Oğuzun "Uçurum" romanının təqdimatı oldu. Mərasimi AYB-nin sədr müavini, Roşad Məcid açdı. Bildirdi ki, tanınmış yazıçı Y.Oğuz daha çox tarixi mövzularla yazır. Onun "Atilla", "Nadir şah", "Təhmasib və şah", "Sultan Alp Arslan", "Çingiz xan" romanları, elcə də "Qodim Anadolu və Azərbaycan türkləri", "Türkün tarixinə yeni bir baxış" kitabları geniş oxucu auditoriyası qazanıb. Yunus müəllim həm də "Olaylar" informasiya agentliyinin baş redaktoru kimi fəaliyyət göstərir. Əməkdar mədəniyyət işçisi kimi ictimai-siyasi hadisələrə operativ mövqə sərgiləyir. Təqdim olunan "Uçurum" romanı da bu baxımdan çox aktualdır.

Tədbirin aparıcısı, akademik, millət vəkili Nizami Cəfərov "Uçurum" romanının kontekstində ədəbiyyatın tarixi, tarixin ədəbiyyata olan müraciətlərinin ənənədən golon zorru məqamlarından otralı şökildə bəhs etdi. Bildirdi ki, tarixi münasibətdə ədəbiyyat da-ha somimidir və tarixin özündən belə mötəbərdə: "Ədəbiyyatda tarixləşən şür milli sərvətdir. Bu, inersiyani qıymotlondurməkdir. Yaziçinin inersiyasında tarixilik mütlöq lazmıdır.

Yunus Oğuzun yaradıcılığında bu vacib məqam özünü yetərinco qabarlıq şökildə bürüzə verir. Yunus tarixinə fəlsəfəsinə bütün toffüratları ilə duyan və onu ədəbiyyata ustalıqla gətiro bilən yazıçıdır. Çünkü özü ictimai-siyasi fikir tarixinə mükəmməl şökildə bələd olan filosofdur. Qolomı tarixinə fəlsəfəsinə nüfuz etmək baxımdan rahat işləyir. Tarixin mübahisəli məqamlarına cosarlı, özünməxsus baxış bucağından nüfuz edir. İnandırıcı, tarixi münasibətdə yeni, özü də milli kimliyi vacib rəng qatan, toossübkeşlik məstəvisindən mövqə ortaya qoya bilən bir biçimdə... Yadimdəki ki, vaxtilə Yunusun elə bu qəbəldən qolomə aldığı "Əmir Teymur" kitabı Daşkənddə təqdim olunanda öz-bəlkə aydınlarının bir çoxu onu ortaya qoyduğunu məsolollara qarşı çox aqressiv yönəndə ya-naşdır. Ancaq o, özünməxsus və davamlı incoləmələri ilə sonanacək mövqeyini ortaya qoya bildi, öz-bəlkə aydınlarını ortaq məcraya yönəldi, Əmir Teymurun türk ictimai-siyasi zəhniyyatındaki yerini ortaq bag, dəyər kimi müdafiə etdi. Və maraqlıdır ki, öz davamlı çabaları nticəsində Yunus Oğuz bu gün Özbəkistanda on çox oxunan yazıçılarından biridir".

Akademik Nizami Cəfərov təqdim olunan kitabın tarixi və bəlli möziyyətlərindən otralı şökildə bəhs edərək bildirdi ki, "Uçurum" on yeni tariximizin on yeni (eyni zaman da uğurlu) romanlarındandır. Qədimliklə çagdaşlığın bir araya gotirildiyi süjet xəttində cənə olayı 16-ci əsrin birinci yarısında baş verən hadisələrin tərkib hissəsi kimi təqdim edir.

Eyni zamanda da həmin hadisələri uyarlı şökildə günümüze daşıyır. Qohromanlar da cynidir, hadisələrin aparıcı aktyorları da... Hər iki halda iso təsvirlər, tarixi baxış obyektiyidir. Və Yunus Oğuz "Uçurum" romanı ilə də bir daha öz inancını, yazıçı-filosof mövqeyini inandırıcı şökildə ortaya qoya bilir ki, ədəbiyyatdan vicedanlı bir təqdimat yoxdur.

Millət vəkili vurguladı ki, tarixi romanları ilə müasir ədəbi prosesdə özünməxsus yetutən və janrı idəya-estetik imkanlarını genişləndirməkdə xüsusi xidməti olan Yunus Oğuzun yeni qolomə aldığı "Uçurum" romanı principcə müasir mövzuda yazılısa da, daha çox müasirliyin, günümüzün gerçək həqiqətləri ilə səsloşır. Yunus müəllim tarixdə bu

Eyni zamanda onun tarixə baxışı çox maraqlıdır. Bu maraqlı ilk növbədə türk tarixinə, türk zəhniyyətinə, türk qövmənə, onun tarixi dəyişə bilmək, tarix yaratmaq gücünə, istedadına olan sevgisindən irəli gəlir. Bilirom ki, ədəbiyyatçıların, bəlli düşüncə sahiblərinin tarix axtaşalarına qısqanclıqla yanaşanlar var. Ancaq tarixin daha çox bəlli ədəbiyyatda öz əksini tapması həqiqəti də var. Tarix bəzən uzaqlaşdırıqca nağıla çevrilir". Ədəbiyyat bu nağıla sahib çıxır. Onun gerçək üzünü itibatmağa qoymur. Nəcə deyərlər, tozunu alır, müasirliklə uzaşdırır. Yunus Oğuz bu baxımdan tarixdə, nağılda müasirliyi, müasirlikdə tarixi üzvi şökildə qovuşdura bilən qolom adamıdır. Zamanlar arasında körpü salmağı bacarıır.

Ədəbiyyatşunas alim Elnəro Qaragözova da Y.Oğuz yaradıcılığında tarixiliklə müasirliyin vəhdətinin çox uyarlı, iibrətəcə müstəvədo oks olduğunu vurguladı. Qeyd etdi ki, Yunus Oğuz tarixi roman janrında yazan çağdaş ustadlardandır. Bu sahədə böyük təcrübəsi var. O, real həyatın alt qatındakı qeyri-real həqləri iç-içə təsvir edə bilir. Yüzillörin o başında baş verən hadisələri tarixi mənbələrə əsasən, ancaq bəlli elementlərlə, poetik işləmələrlə bir arada, əlaqəli şökildə oxucuya çatdırır. Başlıca cəhət ondan ibarətdir ki, Yunus müəllim problemiñ kökü nüfuz edə bilir, onun kökünü gündəmə gotirir. Özü də əsaslı, mötəbər paralellər fonunda... Təqdim olunan romanda da müəllif öz yazı texnikasına, ifadə tərzinə sadıqdır. Müəllif haqlıdır ki, üzurum təkcə təbiət hadisəsi deyil. "İnsanın, cəmiyyətin, dövlətin də təbiətində üzurum var. Bu, qırmızı xətdir. Davranışında, danişığında bu qırmızı xətti keçdirsin, insanda, cəmiyyətdə, dövlətdə reallıq və dəyərlər itməyo başlayacaq".



günü, bu gündə iso tarixi görməyə son dərəcə böyük maraqlı göstərən yazıçıdır. Bu onənə onun "Uçurum" romanının da uğurunu tömən edir. Roman müəllifinin yeri goldikcə əhvalatların cəroyanını dayandırıb onların mahiyəti barədə ümumiyyətdirmələrə keçirdi çox maraqlıdır. Müəllif haqlıdır ki, cəmiyyəti düzgün istiqamətləndirməyəndə üzuruma gedir. "Uçurum" dərinləşdikcə bu, adı həyat normasına keçir".

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı "Uçurum" romanına istinadən, ədəbiyyatımızda, ictimai həyatımızda, ictimai-milli düşüncəmizdə Yunus Oğuzun bollı yerindən söz açdı. Bildirdi ki, Y.Oğuz lap cavan yaşlılarından türk tarixini izləmək yolunu tutanlardandır: "Mən onu ötən əsrin doxsanıncı illərində Meydan hərəkatından tamıymışam. Yunus onda lap gənc idi. Ancaq bu cavan yaşında belə o, millətin azadlıq savaşının yanındaydı, ona xidmət göstərirdi.

Yazıçı Soyyad Aran tarixi roman yaradıcılığımızın M.S.Ordubadi, Yusif Vəzir, İsa Müğanlı, Fərman Kərimzadə, Əzizə Cəfərzadə, Elçin, Sabir Rüstəmxanlı, Aqil Abbas onənəsindən golon yolunu Yunus Oğuzun uğurları davam etdirildiyindən söz açdı. Qeyd etdi ki, onun bütün əsərləri kimi, "Uçurum" da tozlaşdırma prosesini sürətləndirən bir romanıdır.

Millət vəkili, yazıçı Aqil Abbas əlaqədar toşkənlərin bu cür əsərlərin yazılmaması, ekranlaşdırılması üçün maraqlı göstərmələrinin vəcibliyindən söz açdı.

AYB-nin katibi Elçin Hüseynbəyli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, ədəbiyyatşunas alim Abid Tahirli, publisist Taleh Şahsuvarlı və romanın baş qohromanının prototipi, gömrük işçisi Fikrət müəllim də əsərin bəlli möziyyətlərindən söz açıdlar.